

FİRƏNGİZ ƏLİZADƏNİN “DƏRVİŞ” ƏSƏRİNDE MİLLİ VƏ MÜASİR ÜNSÜRLƏRİN TƏDQİQİ

Fidan ASLANOVA

Bəstəkar Firəngiz Əlizadənin müasir Azərbaycan musiqisine gətirdiyi yeni ideya, obraz və formalar baxımdan hər bir əsəri bənzərsiz düşüncə və münasibət nöqtəyə-nəzərindən vacib əhəmiyyət kəsb edir. Onun özünəməxsus tapıntılar və maraqlı bədii həllərlə maraq doğuran partituraşalarında bir tərəfdən milli ruhun çatdırılması, digər tərəfdən, yeni və müasir səslənmə üçün əldə olunan üsullar diqqəti cəlb edir. Müəllif Şərq-Qərb musiqi münasibətlərinin qarşılıqlı bəhrələnmə yoluunu seçir. O, müasir üslub təməyüllərinin imkamları çərçivəsində milli ənənələrə yeni mövqədən yanaşır, Şərq-Qərb normativlərini uzaşdırır. Ən əsası isə o, Qərb musiqisində geniş istifadə olunan kompozisiya metodlarından (aleatorika, sonoristika, polimelodika, poliritmika) istifadə edərək, musiqisinin milli simasını qoruya bilir.

Milli və müasir sintez ideyası kimi bəstəkannı “Dərvış” əsərində də diqqəti cəlb edən məqamlardandır. Bu əsərdə ilk baxışda bir-biri ilə uzlaşmayan müasirlilik və Orta əsr sufî fəlsəfəsi, müğam və instrumental teatr bir araya gətilir. “Dərvış”da milli və müasir sintezdən söz açarkən vokal partiyada bir-birindən tamamilə uzaq olan iki başlanğıcın - müğam intonasiyaları, “Sprechstimme” və əruz vəzni arasındaki əlaqəni müəyyən edirik. Əsərdə Yeni Vyana məktəbinin banisi Arnold Schönberqin “Aylı Pyero” əsərində ilk dəfə tətbiq

olunan danişq-deklomasiyalı vokal üslubdan musiqili qiraət məqsədi ilə istifadə olunmuşdur. Yeni, “Dərvış” əsərinin vokal partiyasında not yüksəkliyi danişq terzi ilə melodik oxuma arasında olan ifa terzinə əsaslanır. Belə bir vəhdət Azərbaycan vokal musiqi üslubunun əvvəlki mərhələlərində təsadüf olunmamış müxtəlif tərkibli “birleşmələrin” (onları daha düzgün olaraq “ziddiyyətlərin” adlandırmalılığ) orijinal sintezi kimi maraq doğurur. Neticədə mürəkkəb birləşmə yaranır. Instrumental müşayiətdə aleatorika və müğam improvisasiyiliyi da milli və müasir sintez kimi maraq doğurur. Əsərdə müğam ifaçılığında olan dramaturji sərbəstlik, inkişafın mənətiqi ardıcılılığı, improvisiye reçitativləri Avropa aleatorika kompozisiya metodları ilə üst-üstə düşür.

Milli və müasir ünsürlərin tədqiqi baxımdan aşkar etdiyimiz maraqlı cəhət həm də ondadır ki, “Dərvış”da Şərq-Qərb musiqi alətləri bir-biri ilə həm qarşılıqlı əlaqədə, həm də biri digərinə qarşılıqlı təsir göstərir. Bu cəhət müasir Azərbaycan musiqisində gedən bir prosesdən - yeni folklor dalğasından söz açır. Bu mənəndə əsərin bir neçə versiyasının olması təsadüfi deyil. Alətlər seçimində ney və skripka, qoşa nağara və violonçelin yaratdığı orijinal sonor səslənmələr nadir tembr tapıntılarıdır.

Partitura üzrə təhlili apararkən “Dərvış”ın musiqi üs-

oxumalarndakı improvizasiya "Dərvish" əsərinin vokal partiyasının əsasını təşkil edir. Burada yaradıcı təxəyyülün zenginliyindən söz açmaq olar. Dərvish oxumalarnda özünü bürüze verən hallar - tədricən müxtəlif ton yüksəklilikləri ilə kulminasiyanın əldə edilmiş müşahidə olunur.

Müasir bəstəkar tərəfindən canlandırılmış sufi aləmin mənzəresi olan "Dərvish" in obrazlar aləmində intonasiya və tematik cəhətdən məftunedici səsi ilə oxuyub, Allaha ibadət edən sufini görürük. Kompozisiyanın sonunda dərvish "mistik yol" u qat edir, mənən kamillaşır və Tanrıya qovuşur. Bu məqam əsərin dramaturgiyasının əsasını təşkil edir. "Dərvish" in fakturasındaki "tədrici proses" in ardıcıl inkişaf etdirilməsi material və formanın qarşılıqlı şərtləndirilmasından söz açır. "Tədrici proses" konsepsiyası elə qurulub ki, motiv üzərində gedən improvizasiyalılıq artaraq, zirvəyə doğru hərəkət edir.

Kompozisiyada müasir xüsusiyyətlərdən biri de akustik səslenmə dairəsi - sonoristik yazı ilə bağlıdır. Dərvish obrazının yaradılmasında səsənlili, dinamik işarələr və strixlərin əhəmiyyəti böyükdür. Simli alətlər üçün tətbiq olunan "sul ponticello" strixi dərvish obrazının canlandırılmasına və bu obrazda olan mistisizmin

ifadəsinə zəmin yaradır. Əsərin əsas mahiyyətini ləkənlik şəkildə çatdırmaq bacanğı özünü göstərir. Ritul tərzində qurulmuş dramaturgiya daxilində mikrointonasiyanın müğəmdən təkan alması və improvizə şəkildə inkişaf etdirilməsi musiqi toxumasını yaradır.

Müsiqinin janr kökləri zəminində müasir musiqi üslub xüsusiyyətlərinin (aleatorika, sonoristika) tətbiq edilməsi maraq doğurur. Musiqi toxumasının müll və müasir ünsürlər ilə nə dərəcədə üst-üstə düşməsi bəstəkarın keçmişlə müasirliyi və müasirlikle keçmişlə üzvləşdirmək cəhdini təsdiqləyir. Milli musiqinin qədim köklərinin müasir dil xüsusiyyətlərinə qovşurulması və müasirliyin keçmişlə üzvləşdirilməsi nəticəsində "Dərvish" musiqisinin məqsədönlü bütövlük təsiri oyatmasına əsas verir.

Firəngiz Əlizadə yaradılığında ölməz Nəsimi poeziyasının Yaxın Şərq ədəbiyyatına getirdiyi mütərəqqi ideyaları her zaman öz cərgədədir. Bəstəkarın "Mərsiye", "Zikr", "İlgim", "Oazis" əsərləri bu poeziyanın qidalanaraq, öz əsasını təsəvvüf musiqisinin fəlsəfi dərinliklərində götürmüdüd. Bu mənədə "Dərvish" kompozisiyası adı sadalanan əsərlər arasında özüne layiqli yertilmişdir.

ƏDƏBİYYAT

1. Əliyeva M. Bəstəkar Firəngiz Əlizadənin müasir Azərbaycan musiqisinin inkişafında rolu. Bakı, 2017, 172 səh.
2. Abbasova P. Концепция созидания Ф. Ализаде. – "Каспий", 19 мая, 2016, с. 10-11
3. Арановский М. Музыкальный текст. Структура и свойства. Москва: «Композитор», 1998, 343 стр.
4. Высоцкая М., Григорьева Г. Музыка XX века: от авангарда к постмодерну. Москва «Московская консерватория», 2011, 440 стр.

Статья посвящена анализу композиции «Дарвиш» выдающегося азербайджанского композитора Франгиза Ализаде. В произведении, написанного для септета, в состав ансамбля входит народные и европейские инструменты: ханенде (певец - мугамист) - чтец, ней, канон, гоша-нагара, виолончель, виолин и виола, основное внимание привлекает синтез национальной музыки и современных композиторских приемов письма. В этом произведении сплетаются современность и философия суфизма Средневековья, мугам и инструментальный театр. В фактуре произведения применяется техника алеаторики, что проявляет себя в качестве одного из основных композиторских приемов.

Ключевые слова: Франгиз Ализаде, Дарвиш, мугам, техника алеаторики, философия суфизма.

The article is devoted to the analysis of the composition "Darvish" by the outstanding Azerbaijani composer Franghiz Ali-zadeh. In the composition written for the septet, the ensemble includes folk and European instruments: the khanende (singer-mugamist) - the reader, the nay, the canon, the gosha-nagara, the cello, the violin and the viola, the main attention is drawn to the synthesis of national music and modern composer receptions . In this work modernity and philosophy of Sufism of the Middle Ages, mugham and instrumental theater are intertwined. The texture of the work uses the technique of aleatory, which manifests itself as one of the main compositional techniques.

Key words: Franghiz Ali-zadeh, Darvish, mugham, aleatorics techniques, suphi (mystic) philosophy.